



Əsrə bərabər 23 ay...

Cümhuriyyət bayramımız mübarək!




sədri Əlimerdan bay Topçubaşovun da şəxsi arxivini Parisdədir. Bu, materiallar zənginliyinə və kəmiyyətinə görə Xalq Cümhuriyyətinə dair en əhəmiyyətli manbdır.

Bundan eləvə, 1919-cu ilin evvələrində Qafqazda Fransa herbi missiyası fealiyyət göstərirdi və onlar yerli vəziyyətə

can, Gürçüstan, Ermenistan və Simalı Qafqaz Konfederasiyası dövlətlərinin yaranması yaxın tariximizin en vacib hadisələrdəndir. Bu, həmin ölkələrin müasir dövlətlik tarixində ilk təcrübələri idi. Bu dövlətlərin müstəqilliyinin tanınması da yalnız Paris Sülh Konfransında mümkün id. Ona görə da yeni

Son nəfəslərinə kimi Azərbaycan uğrunda çalışdılar...

Fransız tarixçi: Topçubaşovun Vudro Vilsonla görüşü Azərbaycan diplomatiyasının böyük uğuru idi



Fransa Sosial Elmlər üzrə Ali Məktəbinin şəkərdaşı, tarix elmləri doktoru Core Mamulya (Georges Mamouia) Fransada Azərbaycan Xalq Cümhuriyyətinin tərrixi üzrə (adətən) və bu səbədə elmi müdafiə edib.

O, 1992-1994-ci illərdə Gürçüstan prezidentinin xarici siyaset üzrə müsəviri, 1994-2000-ci illərdə Gürçüstanın Rusiyadakı sahifəsinin informasiya və analitika şöbəsinin müdürü, müsəviri vəzifələrində çalışıb. Mamulya "Report" a məsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair apardığı elmi araşdırılarda danışdı.

- Nəcə oldu ki, belə bir arasdırma aparmaq qorannı geldiniz?

- Uzun illərdir Fransada işləyirməm. Bu ölkənin arxivlərinde materialların olması menə Azərbaycan və Gürçüstanın dair elmi-tədqiqat işi yazmağa hevələndirdi. Cünki həmin dövlətlər Paris Sülh Konfransında təmsil olunduqlarıdan onlara bağlı şəhəri saylı sanad Fransa Xarici İşlər və Müdafiə nazirliklərinin arxivlərində qorunub saxlanılır. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransında təmsil edən görkəmli ictibarlı-siyasi xadim, diplomat, ölkə parlamentinin ilk

bağlı Parisa hesabatlar göndərmekle məşğul olurdular. Onların hamısı hazırda Fransa Müdafiə Nazirliyinin nəzdindəki arxivde saxlanılır. Fransa Xarici İşlər Nazirliyinin tərkibindəki arxivde Azərbaycana hasr edilmiş 1918-1921-ci illəri ehət edən üç aynca qovşunda saxlanılan çox əhəmiyyətli sənədlər var və arxivə giriş sarbastdır. Lakin materialların zənginliyinə və kəmiyyətinə gəldikdən sonra ona əhəmiyyətli manbə Əlimerdan bay Topçubaşovun arxividir. Çünkü ömrünün sonuna dek Fransada yaşayış və Azərbaycanın müvəqqəti uğrunda mübarizəsinə davam etdi.

Men də bu arxivlərdən və sahələrdən yaranan maqla 2009-cu ilə Qafqazın azadlığı uğrunda mübarizə mövsüsündə elmi ismi Fransa Sosial Elmlər üzrə Ali Məktəbinde müdafiə etmişəm və bu mövzuda bir neçə ciddən ibaret kitabım işq üzü görüb.

- Paris Sülh Konfransına toxundunuz. Xalq Cümhuriyyətinin müstəqilliyinin dünya seviyəsində tanınması üçün həmin dövrə Fransaya danışçılar aparmağa gelmiş Azərbaycan nümayəndə heyəti hansı cətliliklərdə üzülib?


- Ümumiyyətə, 1918-1921-ci illərdə Qafqazda Azərbay-


dövlətlər öz nümayəndə heyətlərini 1919-cu ilde Parise gəndərmişdilər. Azərbaycanı Paris Sülh Konfransında görkəmli ictibarlı-siyasi xadim, diplomat, ölkə parlamentinin ilk sedri Əlimerdan bay Topçubaşovun rehbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Təbii ki, cətinliklər cox idi. Təsəvvür edin, Paris Sülh Konfransı 1919-cu ilin yanvar ayında başlayıb, ancaq Azərbaycan nümayəndə heyəti Fransaya həmin ilin mayında gəlib. Qərbi ölkələrinin rehbərlerinin Qafqaz dövlətlərinin müstəqilliyinə dair məvəqətləri ham qeyri-müvəyyən, hem də bir-birindən cox fərdi idil.

Məsələn, Böyük Britaniyanın Qafqazda fealiyyəti geniş idi, 1918-ci idən etibarən də Azərbaycan və Gürçüstanda herbi qüvvələrini yerləşdirmişdi. Bununla belə, Britaniya hakim dairələrində bə meseledə ciddi fikir aynılıqları mövcud idi. Britaniyanın müdafiə naziri Ulston Cörçill Qafqaz dövlətlərinin müstəqilliyi fikrinə düşməncəsinə yanaşdırıb və onun bu regiondakı planları yalnız bələvikkələr qarşı mübarizədən ibarət idi. Cənubi bələvikkələr ingilis üçün təhlükə hesab edirdi. Eyni zamanında, Böyük Britaniya generalları da bələvikkələrin bütövülüyünün lehine idilər. Bununla belə, Böyük Britaniya hökumətində dostlarımız da var idi. Həla XIX əsrin sonlarında Qafqaza seyahət etmiş, bu regionda haqqında hərtaraflı məlumatla malik olan Lord Herson hesab edirdi ki, Qafqaz regionu rus imperiyasının tərkib hissəsi deyil. O, sentyabr ayında Böyük Britaniyanın xarici işlər naziri vəzifəsine təyin olunduqdan sonra Qafqaz dövlətlərinin müstəqilliyinin tanınması üçün elinən gəlini edirdi.

(dəvəmi seh. 8-de)





(əvvələr səh. 3-də)

Fransanın mövqeyinə gəldikdə isə vəziyyət daha mürkəkən idi. Bele ki, Fransa var qüvvəsi ile ağlan (eserlər, menseviklər) dəstəkləməkdə davam edirdi. Bu siyaset de Fransanın I Dünya müharibəsi zamanı digər Qərb dövlətlərinə nisbətən daha çox zərər çəkməsindən irəli gəldi. Fransanın meq-sədi Almaniya ilə serhadde qüd-rəti bir dövlət, Rusiya imperiyasının mövcud olması idi.


Fransa rəhbərliyinin Azərbay-can nümayəndə heyətinin Parisdə olmasına manecilik törətməsinin asas sebəbi qeyri-rus millətlərinin Rusiyani təmsil etməsinə imkan vermemək idi. Digər tərəfdən, Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin Paris Sülh Konfransında iştirakı bu dö-vletlərin müstəqilliyinə de-faktō tə-nimasi demək idi.

Azərbaycan nümayəndə heyətinin Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması yolunda qarşılaşdığı catinliklər Gürcüstan nümayəndə heyətləndən dörfələr artıq idi. Bele ki, Qərb dövlətləri Azərbaycanı Osmanlı imperiyası ilə eyni tuturdular. Buna sebəb 1918-ci ilin sentyabr ayında Bakının azad olunması zamanı Osmanlı imperiyasının yaxından kömək göstərməsi idi. Daha bir cətinlik isə ermənilərə azerbaycanlılar haqqında yaymağa çalışdıgi manfi reyler idi. Onlar azerbaycanlıların türkülükde iştirham edirdilər. Cənubi Ermenistan nümayəndə heyəti 1919-cu ilin yanvar ayında Paris Sülh Konfransında iştirak etmek üçün Fransaya gelmeye nail olmuşdu. Onlar Qaf-qaz ölkələrisi arasında en çox rus-pərest və nəticə etibarlı Antanta blokunun tərefədarları hesab edil-mərənlərdən məharətli yarflana bilmışdır. Fransada hem Qafqaz, hem de Türkiye ermənilərinə temsil eden grup Azərbaycan və Gürcüs-tan nümayəndə heyətlərinin Parisdə olmalarına maneə törətmək üçün ciddi-cəhdələr çalışırdılar. On-lar gürçülərin Almaniya, azerbay-canlıların isə Türkiyəni destəklədi-yine, ruslara, Antanta blokuna qar-sı sırt mövqəyi nümayis etdirmələri-ne dair fikirlər yaradırdılar. Lakin büt-tün cətinliklərə baxmayaraq, Azərbaycan və Gürcüstan nümayəndə heyətləri Paris Sülh Konfransında iştirak etmek üçün Fransaya gel-məye nail oldular.

- **Bəs Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmek üçün Qərb dövlətlərinin razılığı almağı nece nail ol-musdu?**

- Tezbi ki, bu məsələdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimardan-bəy Topçubaşovun səmərəli fealiyyətinə xüsusi qeyd etmek lazımdır. O, buna nail olmaq

Son nəfəslərinə kimi Azərbaycan uğrunda çalışdılar...



meqsədilə Fransaya ard-arda no-talar göndərməkde davam edirdi. Hazırda bu sənədlerin hamisi onun Parisdəki şəxsi arxivində qo-runub saxlanılır.

Eyni zamanda, Fransanın Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakına icazə vermasında neft amili de bö-yük rol oynayıb. Cənubi 1919-cu il mayın 6-da bolşeviklər Moskva ya-xınılıqına catırlar ve bu zaman Antanta ölkələri üçün Azərbaycanın netçinin ehamiyəti dəha artr. Bele ki, həmin dövrdə Rusiyada hasil edilən neftin 90 faizi Bakının "qara qızıl" təşki idirdi. Qərb dövlətləri düsürürər ki, onlar Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransına gelməsini sərat yaradırlar, rəsmi Baki ilə nefti bolşeviklərə satmamaları haqqında danışıqlar aparmaqla ra-zılıq elde edirələr.

- **Umumiyetdə, hansı dövlətlər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına dəha çox möyəl göstərildilər?**

- ABS-in o vaxtı prezidenti, ta-nimis ictimal-siyasi xadim Vudro Wilson Senati Qafqaz ölkələrinin hı-mayəsi görmürmeye razi salmağla-çıldı. O hesab edidi ki, hənsi-sa millət öz dövlətinin yaralmaq qar-na gəlise və ehali müstəqilliyi hə-ləlik hazır deyilsə, böyük dövlətlər-de bir onları müvəqqəti olaraq öz himayəsinə götürə bilər. Vudro Vil-son ABS-in Qafqazı 5 illik müddəte-himayəye götürməyin tərefədan idl. Əger ağlar qalıq gelseydilər, Qafqaz ölkələri Rusiyadan, tərkib-hissəsi deyil, federal dövlətlər kim-i

denti Vudro Wilsonla görüşüb. Bu, Azərbaycan diplomatiyasının bö-yük uğuru idi. Cənubi 28 May-Res-publika Günü olmaqla yanaşı, eyni zamanda Azərbaycan tərəfindən be-lə bir eləmədar hadisə ilə de admiri yazdırıb. Əlimardan-bəy Toşcu-başovu ABS prezidenti ilə görüsde Simalı Qafqaz Konfederasiyasının sedr müvəvviqi Heydər Batamov müsəyaiət edib. Vudro Wilson gő-rüşdə bildir ki, Rusiya məsəlesi nizamnaməyəndən Qafqaz ölkələrinin müstəqilliyi məsəlesi hell oluna bilmez. O, Rusiya məsəlesi dədikdən vətəndəs məhərabasını və hənsi qüvvələrin qalib geleceyini nəzərdə tutdur. O hamci qeyd edidi ki, Qafqazın müstəqilliyi Simalı Qafqaz Konfederasiyasının yaradılması şərti ilə mümkün ola-bilər. Bura da Azərbaycan, Gürcüstan, Ermenistan və Simalı Qafqaz dövlətləri daxil idi. Lakin təs-süflər olsun ki, bu layihə reallaşdır. Cənubi ABS Senati prezidentin bu planını ratifikasiya etməkdən boyun qaçırıb. Bu da ABS-in regi-onda bələ bir təcibüsün olma-masından və bu məsələnin onlar üçün ele de böyük iqtisadi maraq keşb etməməsindən qaynaqlanır.

- **Bəs neçə oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-faktō tanındı?**

- 1919-cu ilin sentyabr ayında Anton Denikinin başçılığı altındakı könüllü ordu Moskvaya yaxınlaş-va bu arxəfəde hər kimiñ bolşeviklərinin möglüb olacaqlarına, Qafqazın yenidən rus imperiyasının tərkibinə qaytanacağı şübhəsi qarğıdır. Denikin may ayında Dağıstan-

yinin de-faktō tanınmasını təkif edir.

- **Niye məhz Azərbaycan və Gürcüstan, Ermenistan yox?**

- Cənubi Qərb dövlətləri Azərbaycan və Gürcüstanın Qafqazın onurğa sülhünü təskil etdiyiñi cox gözəl anlayırdılar.

- **Azərbaycan və Gürcüstanın müstəqilliyinin de-yure tanınması ne mane olurdu?**

- Bu dövlətlərin müstəqilliyinin de-yure tanınması üçün serhadlar müyyənetləşdirilməli idi. Ancaq dövlətlərin bir-birinə qarşı ərazi id-diyan var idi. Xüsusilə, Ermenistan Dağılıq Qarabağ bögesini ele keçirmək isteyirdi. Bele bir veziyətde Azərbaycan və Gürcüstan arasında serhadlər dair razılıq el-de olunur və təzliklə iddialar ar-a-dan qaldırıb. Dövlətlərin müstəqilliyinin de-yure tanınması üçün növbət addimlardan biri da onlara silah yardımının göstəriləməsi idi. Bu meqsədilə silah vermekle kifayətlenməlidilər. Bu məsələ mart ayında London konfransında son qərarın qəbulunması üçün gündə-mə getirilmişdi. Lakin bu ehemiyətli qarışıq qəbul edilməsi ərefinde Ermenistan yenidən özünün iddiaları ilə cıxlardır etmeye basılr. Ona görə de onlara Qafqazın yenidən rus imperiyasının tərkibinə qaytanacağı şübhəsi qarğıdır. Denikin may ayında Dağıstan-

na daxil olaraq Darbəndi işğal edir. Qoşun Azərbaycanla sarhədə dayanır və beləliklə Gürcüstan üçün de təhlükə yaranır. Bele bir veziyətde Azərbaycan və Gürcüstan nümayəndə heyətinin Paris Sülh Konfransına bir-birinin ar-dincə gondərdiklər notalar cavab-sız qalır. Lakin 1919-cu ilin oktyabr-nada Qafqaz öz te-sirləri alltu almağın can atacaqlar. Əslində, bu cox maraqlı ləyliyi id.

- **Sizce, Azərbaycan nümayənde heyətinin Parisdə keçirdiyi han-si görüşlər dənən təxərrihətli kəsəb edir?**

- Əlimardan-bəy Topçubaşov 1919-cu il mayın 28-de ABS prez-

- **Bəs Ermenistanın ərazi iddia-ları nə ilə nitələnir?**

- Dağılıq Qarabağ evvəldən Azərbaycanın əraziyi olub. Ancaq Ermenistan Azərbaycan'dan Dağılıq Qarabağ, Zəngəzur, Naxçıvan və digər əraziyələri tələb etməye başlıyır. Azərbaycan hökuməti da Dağılıq Qarabağ itirmək üçün məcburiyyət qarsısında qosunları-ni Dağılıq Qarabağ göndərməli olur. Onusuz da Azərbaycan elə de böyük hərbi güvəyə malik olur. Qərb dö-vletləri Bakıya daxil olurlar. Qərb dö-vletləri də bolşeviklərin bundan sonra Gürcüstan və Ermenistana daxil

olacaqları yaxşı bilirdilər. Ermeni-lerin Qafqazın digər dövlətləri ilə əməkdaşlıq etməsi istəməsini bə-dövlətlərin işgallina getirin çıxardı.

- **Azərbaycan nümayənde heyətinin sonraları fealiyyəti və taleyi nece olur?**

- 1921-ci ilin əvvəline kimi Gürcüstan öz müstəqilliyini qoruyub saxlaya bilir. Fətelı xan Xoyski de öz fealiyyətini Tiflisde davam etdirir. Rəsmi məlumatlara görə, onu erməni terroruları öldürüb. Lakin bezi mənbələr onun öldürüləməsi haqqında emrin bolşeviklər tə-re-finən verildiyinən göstərir.

Azərbaycan nümayənde he-yəti Parisdə iki səbəb görə geri döna bilir. Onların Azərbaycan qayıdış repressiya qurbanı olma-ğaya barəber idi. Diğer tərəfdən, on-ların maqsədləri başlıqları işi davam etdirmek idi. Arxiv materi-aliarı sübut edir ki, onlar son ne-fəslerinənək Azərbaycanın müs-taqiiliyinin tanınması uğrunda calı-sıblar. Mustafa ağa Vakıfov, Fəteli xan Xoyski Azərbaycanın müs-taqiiliyinin tanınması uğrunda calı-sıblar. Mustafa ağa Vakıfov, Fəteli xan Xoyski Azərbaycanın müs-taqiiliyinin qoruyan qaytışını ug-runda fealiyyətləri Tiflisde davam etdiriblər. Fransada fealiyyət göstərən Azərbaycan nümayənde-həyətin üzvləri isə cox ehemiyətli görüşlər keçirməyə nail olublar. Məsələn, Əlimardan-bəy Topçubaşov Məhəmməd Mehərəmovla birlikdə 1920-ci il yanvanın 10-da Antanta Ali Şurasının üzvləri ilə görüşər keçirib və onla-nı suallarını cavablandırıb. Görüşde Klemanso, Çörcil, Lord Corc, Yaponianın temsilcisi və digər mühüm şəxslər iştirak edib-ler. Antanta üzvlərinin suallarını layiqiçən cavablandırıb Əlimar-dan-bəy Topçubaşov Azərbaycan xalqının müstəqilliyi hazırlığı suibütə yetirib. Bu görüşden sonra 1920-ci il yanvanın 10-da Azərbaycanın müstəqilliyi de-fak-to tannır.

1920-ci il yanvanın 19-da Antanta üzvlərinin nümayəndəleri ilə Azərbaycan nümayənde-həyətinin daha bir görüşü olur. Bu görüşdə Antanta tərefəndən be Topçubaşov və Gürcüstan mührəyənətənən təsdiq edir. Böyük diplomatik məhərət nümayəndələr Əlimardan-bəy Topçubaşovun be-Azərbaycan xalqının müstəqilliyi eks tərefi bu-na inandıra bilir.